


# Fridrix Nitsşe -

Öz vətənində belə "qərib", ən qəribə adamlar içərisində belə qəribə, Fövqəl Beyin Bəndə...



Hələ onun Karl Yung, Alfred Adler kimi dahişərin təaccübünə, Ziqmund Freyd sayaq super "mürəkkəb" in heyratına səbab olmasına demiram. "Bəşəriyyatın ən ağılli dahi gicbasarı" Ziqmund onunla bağlı keçirdiyi kitab-kitab heyrat hissələrindən sonra belə bir qıp-qısa qənaat hasil etmişdi: "Nitsşəyə qədər heç kim özünü tahlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman, bunu bacaranlar bir daha çatın tapılsın..."

Bu an oxşar daha bir neçə söz demək istayırdım ki, onun "Az bilən və az düşünən çox danişar" postulatından çıxındım...

Çıxındım, ancaq bu qaribəliklər mücəssəməsinə məxsus sirlər sehərindən tam çıxa bilmədim. Çünkü onunla bağlı fikirlər, əhvalatlar, dür-dünyülər həddən ziyadə çoxdur və bunların əksariyyatına bigana qalmaq, sadəcə, mümkin deyil. Bunların ən adisi - onun ad "məsələ"si; bu "dünyabeyin" uşaq anadan olanda (15 oktyabr 1844) Prussiya kralı Fridrix Nitsşəyə sonsuz sədəqət və məhəbbəti olan atası diranıb ki, oğlunun adı mütləq Fridrix Nitsşə olmalıdır. Amma... çox xoşlادığı bu adla övladını doyuncu səsləmək ataya qışmat olmayıb; uşağın beş yaşı tamam olmamış, beyin qurumusından vəfat edib.

Yenə beyin...

Bu patologiya Nitsşeni də ömrü uzunu izlayacak və "qalabə" çəlacaqdı...

**"Ümid ən sonuncu pislikdir, çünkü işgəncənin ömrünü uzadır", "Tanrı öldü... Onu biz öldürdük", "İnsana ediləsi ən pis pislik - onu utandırmaqdır", "İnsan o qədər acı çəkmiş ki, bütün canlılar arasında tek o, gülməyi icad etmək məcburiyyətində qalmışdır", "Bizlər arzularımızı həyata keçirməkdən da-ha çox, arzulamağa aşiqik" kimi fikirlər sahibi daha necə olmamış ki?!**

Və bu qeyri-adi dahiinin, "Üstünsən" fəlsəfəsi kimi düşüncələr böyüyünün -

## UŞAQLIQ DÜNYASI...

Nitsşenin uşaqlığı Naumburg şəhərində, belə demək mümkünsə, "arvadlar arasında" keçib; dul anası və qarımış bibilərinin əhatəsində. Bu faktı elə-bələdən qabartmırıam, – həmin qadınların qara tələləri, puç hayatı sonralar Nitsşə fəlsəfəsindəki pessimizm rüşeymlərinə çeviriləcəkdir...

Məktəbdə çox yaxşı oxuduğuna, yaşıdan (bizim mental təbiri mizəcə "başından") böyük danişdığına görə, on üç yaşlı Nitsşəyə "keşis" ləqəbi verilmişdi. Lakin getdikcə bu kəskin zəka onun başbasinasına çevirilir.

Fiziken böyüdükcə daha da güclənən psixoloji "mən"i onun inancına da zərbələr vurmağa başlayır. On səkkiz yaşıdan, öz aləmincə, hər şey "yerbəyər" olmağa başlayır; dünənin bu "keşis" ləqəblisi "maraqlı dindar" dan dahiyanə "şübhaçı"ya çevirilir... Bu baradə heç kima heç nə deyib-danişmayan "susqun Nitsşə" ömrünün axırına qədər belə yaşayacaq, belə yazıb-yaradacaq, fərdi ağılin beşərəst ağıla tam "keşid" mərhələsindəki cüzi dayış-kənlilik istisna edilməklə, elə belə də ölacəkdi...



Almaniya. Naumburg

## BÖYÜKLÜK DÜNYASI...

Albetta, hər mənada böyüklük...

Aila halasindəki qadınlar əvvəlcədən onun həyatını "layihaləndirsələr"da, Nitsşe özü keşf olmaq xülyasıyla 19 yaşında Bonn universitetinə daxil olsa belə, az keçmiş, malum "beyin" məsləsi bu planı pozur. San demə, "məchul", "şüursuz" bir üşyan hissi onun içini gamirirmiş. İlkin dünyagörüşü üçün xeyli böyük görünən Bonnə galçak, universitet gənciliyinə qoşular, içkiyə qurşanır, səfəllik kandarına ayaq basır və hətta dueldə çarpışb yaralanır da. Bu, həmin vaxtlar id iki, artıq "Allah olmuşdu" (özü də belə bir əlavə ilə: "Onu biz öldürdük")...


Tatildə evə qayidan Nitsşe onun həyatını əvvəlcədən planlaşdırılmış qarabaxt qadınların gözləri qarşısında cürbəcür "allahsız"lıqlara yol verir, dini ayinləri icra etmir, kilsəyə getmirdi. Tatildən sonra isə Bonnə yox, - klassik filologiya üzrə təhsil almaq üçün Leypsiqə yollanır. Həmin şəhərdə baş verən iki hadisə 21 yaşlı bu gəncin sonrakı həyatına böyük təsir göstərir. Saysız neo-falsafəi məşqələ bioloji eşq qovuşuğu burulğanında çapalayan dahi gənc, bir gün, sonralar adını diliñə gətirməyi belə rava bilmədiyi, hətta yazılarında "Qadın yanına gedirsin? Elə isə qırmancını unutma!" kimi falsafəi rişxəndlər işlədəcəyi "priton" aüz tutur və orada xəstəliyə yoluxur (bu xəstəlik Nitsşenin bütün tafakkur tarzında iz qoyacaqdı)...

Deyilənə görə, bu hadisədən sonra Nitsşe heç zaman qadınlarla yaxılıq etməyib.

Na yaxşı ki, belə olub və bu, ikinci hadisəni doğurub. Belə ki, əsərlərinin yayılmışlığı gündən hər başın nümayəndəsinin intellekt təsərrüfatına peyvənd toxumlar səpməkədə olan bu dahi filosof həmin zina-olayıdan sonra Şopenhauerin, həyatının dəyişilməsində əvəzzız rol oynamış "Dünya iradə və təsəvvür kimi" əsəri ilə yaşıñın "bərə" vaxtında tanış olub. Həmin vaxt yenica vəfat etmiş (və çoxlarının unutduğu) Şopenhauerin interpretasiyaya açıq əsləbi və ölürdüçü pessimizmi Nitsşeyə darıdan-darıma təsir edir. O, sonralar yazaçıdı: "Burada har satır intiňa, vazkeçma, acı gerçəkliliklə barışmaq qışqırığı idi; dünyani, yeni həyatın və insan təbiətinin qorxunc bir möhtəşamlıqla görüldüyü aynaya baxdım... Burda sahət və mərəzi, sürgünü və sığınacağı, cənnəti və cəhənnəmi gördüm...".

Bu əsər Nitsşeyə necə təsir edirə, nəinki innan sonra inanacağı, hatta indiyadək inandığı bir şey də qalmır. Hələ bu azmiş kimi, "Şopenhauer bədbinliyi" ona olmasın güc-qüvvət də verir. Amma bu duyğular içerisinde müsbət elementlər də az deyilmiş, təbiətinə o qədər uyğun olmasa da, artıq o, özü qarşısında dürüst, hamı qarşısında isə güclü olmaq istayırdı. "Harda canlı gördümsə, orda güc iradəsi gördüm, xidmətçilərin iradəsində belə ağılıq etmək gördüm" düşüncələri üstə köklənirdi. Pessimizm cılvaları içərisinə qərə olmur bu dahi üçün iraliya gedən yol Şopenhauer'dan keçirdi. Beləliklə, Güc İradəsi, hələlik, Nitsşe falsafəsi üçün yegana duru ideyaya çevrilir.

Sonra galır topçu zabit kimi bir il hərbdə olması, Leypsiq universiteti professorlarından birinin ona son qırx ildə yetişdirdiyi ən böyük tələbə kimi baxması, buna rəğman, gün getdikcə, bu möcüza tələbənin klassik filologiyadan soyumağa başlaması (onun qənaətinə



"filologiya həyatın acı və tacili cavab tələb edən sualları qarşısında biganə", "bir axmaq tərəfindən dölləndirilən falsafə tanrıçasının eybacı balası" imiş) və dahi Vaqner!..

**"Bu qədər zəka sahibi ola-ola, "həyatda na etməli" sualı qarşısında aciz Nitsşə kimya elmini öyrənmək üçün Parisə getmək haqda baş sindirirkən, qəfildən (amma həm də çox gizli şəkilde) - siyasi düşününce və inqilabi fəaliyyətinə görə 20 il əvvəl bu şəhərə sürgün olunmuş məşhur bəstəkar Riçard Vaqnerlə tanış olmaq eşqinə düşür. Bu da çox qəribə imiş ki, Nitsşenin atası yaşında olan Vaqner ona dəhşətli dəracədə bənzəyirmiş və o, indiyadək heç bir məşhuru yaxından tanınmamış Nitsşeyə çox böyük təsir edir. Tezliklə bəlli olur ki, Vaqner də Şopenhauer heyranı imiş. Bu gəncin varlığında böyük bir dəhinin yuuduğunu və ona heyranlığını hiss edən Vaqner bu iki əlamətdən vəcdə gələrək öz mənəvi dünyasını bütünlükla Nitsşeyə köçürməyə cəhd edir.**

Nəticədə, Nitsşe, operaları qədər qəribə və qeyri-adı böyük bəstəkarlardan çox şey öyrənir. Nitsşe həftə sonlarını onun gözəl villasında keçirir, ömrünü musiqi, siyaset və sevgi ilə mahdudlaşdırmayan Vaqnerin həyat eşqi onu da xeyli dəracədə canlı yaşam tərzinə çalb edir. Xərcləri bəzən tam pulsuzlaşmaga qədər davam etdirir

Vaqnerə Bavariya knyazı II Lüdvigin öz xazinasından böyük pullar axıtmış, insanları inandırmış qabiliyyətinin musiqisi qədər böyük və möhtəşəm olması da Nitsşeyə qəribə falsafələr piçıldırdı...

**"Bir qədər sonra, filologiya elmine "xüsusi" münasibətinə baxmayaqaraq, 24 yaşlı Nitsşe Basel universitetinin klassik filologiya kafedrasında professorluq təklifini qəbul edir və burada filologiyadan alavə, falsafədən də mühəzirələr oxumağa başlayır. Bu fanları müştərəkəməkdə isə məxfi bir "qasd"ı varmış: klassik filologiyani falsafə ilə birləşdirərək yaşıdığı sivilizasiyanın zəif nöqtələrini aşkarlamaq...**

Az keçmiş Nitsşe universitetin ulduzuna çevirilir. Elə ilk günlərdə, Avropa intibahını bir "dövr" olaraq müəyyənləşdirən Kristof Burhardla tanış olur və öz söhbat və yazılarında onun nəinki Basel professorları içərisində ruhuna ən yaxın adam, hətta, həyatında ən çox sayğı duydğu yeganə şaxs olduğunu vürgüləyir.

Almaniya - Fransa müharibəsində Nitsşe könüllü olaraq tibb xidməti daxilində orduya gedir. Müharibə onun düşüncələrində ciddi dayışıklık yaradır. Nitsşe anlayır ki, insanın ən güclü hayat instincti yaşamaq istəyi, həyatda qalmak arzusu deyil, tam tərsinə - həkimiyət, müharibə, güclü olmaq istəyidir. Mübariza zəiflərin kaşifidir. İnsanın həyat instincti ən güclü olmaq istəyidir - həyatda qalmak yox. Sonralar Nitsşe bu düşüncəni fərdi planda işləyir (lakin həm də bu fikrin militarist qaynağını inkar etmədən).

Bismark fransızları mağlub edərən Nitsşe müharibə dəhşətini hər gün daha qatıyyatlə anlayır. Altı yaralı əsgəri - sülh dövründə

heyvan daşınan vagonlarda iki günlük safarla xəstəxanaya aparan Nitsşe qollarındaki, ayaqlarındaki güllə yaraları çürüməyə başlayan aşğaların bütün qayığını çəkməli olduğundan Karsrueya çatanda, sərsintidən özü da xəstəxanaya düşür. Nitsşe bu işlərə həyatın falsafəsi kimi yox, falsafənin xəstələndiyi məqam kimi baxır. O, Basel qayıdır, ölüm-itimsiz mühəzirələrinə davam edə-eda maşhur "Tragediyanın doğusu" əsərini yazar. Yunan mədəniyyətinin analiz edən bu əsərdə Nitsşe Apollonun salıqlı, düzənlə həyat tərzinin qarşısına Dionisin ehtiraslı, coşğun həyatsevarlığını qoyur. Nitsşeyə görə, Yunan faciası bu iki düşüncənin birləşməsindən ortaya çıxmış və sonunda Sokratın rasionalizmə tərəfindən məhv edilmişdir. Bu yanaşma Yunan falsafəsi üçün tamamilə yeni idi. Nitsşə sonra yazdıqlarında da bu dionisiy falsafəni davam etdirəcək və... deməli, pessimizm kralı Şopenhauerla ayrılmış vaxtı galmışdır. İnnan belə Nitsşe Ustadının Güc İradəsinin buddistcə (heç bir şey istəmək, ehtirassız olmaq) şərhinə qarşı olacaq, dionisiy düşüncəni xristianlığın da qarşısına çıxaraqdı...

Cox belə çabalardan sonra, haqqında düşünməyə heç zaman macəl tapmadığı SON falsafəsi galəcəkdi. 1879-cu ildən pişəşməyə başlamış sahətə on il sonra daha da ağırlaşacaqdı. Ruhu vəziyyəti dözləməz həddə çatacaq, hakimlərin məsləhətəna rəğman, gəzdiyi ölkələrin birində (İtaliyada) küçə ilə gedərən qəfildən yixiləcəq, qalxarkən yanından ötən fayton atının boynuna sarılacaq, ağlayacaq, özüne geləndə yadına düşən yaxınlarına qəribə məktublar yazacaq və... 25 oktyabr 1900-cü ildə onu hələ də tam dərk etməni bu dönyanı abadi tərk edəcəkdi... ♦

Tahir Abbaslı

